

1.	Limanın adı Name of Port	<b>Səngəçal Dəniz Limanı</b>  <b>Sangachal Sea Port</b>	
2.	Qeydiyyat nömrəsi Registration number	<b>DLR-002</b>	
3.	Qeydiyyat tarixi Date of registration	<b>10.06.2016</b>	
4.	Limanın coğrafi mövqeyi (yeri və ünvanı) Location of Port (address and place)	<b>Xəzər dənizinin qərb sahilı</b> <b>West coast of Caspian Sea</b> <b>40°07'44" N, 049°29'00" E</b> <b>Azərbaycan Respublikası,</b> <b>Bakı şəhəri, Qaradağ rayonu,</b> <b>Səngəçal qəsəbəsi</b> <b>Sangachal settlement, Garadagh district,</b> <b>Baku, Republic of Azerbaijan</b>	
5.	Naviqasiya dövrü Navigation period	<b>İl boyu</b> <b>Year - round</b>	
6.	Limanın istismara verilməsi haqqında qərarın qəbul edildiyi Decision on put exploitation of Port	tarix/ date	<b>30.03.2003</b>
		nömrə/ number	
7.	Limanın idarəsinin Port office's	adı/ name	<b>"Azertrans LTD" MMC</b> <b>Bakı şəhəri, Mirzə Davud küçəsi,</b> <b>2236-cı məhəllə, AZ1026</b>
		ünvan/ address	<b>"Azertrans LTD" LLC</b> <b>2236, Mirza Davud street, AZ1026,</b> <b>Baku, Republic of Azerbaijan</b>
8.	Limanın əsas texniki xarakteristikaları: Main technical characteristics of Port:		
8.1.	Limanın ərazisinin sahəsi Area of Port territory	<b>45.05984 ha</b>	
8.2.	Limanın akvatoriyasının sahəsi Water area of Port	<b>3.940.305 m<sup>2</sup></b> <b>40°08'12" N, 049°28'33" E</b> <b>40°08'18" N, 049°30'20" E</b> <b>40°07'12" N, 049°30'10" E</b> <b>40°07'20" N, 049°29'10" E</b>	
8.3.	Körpülərin sayı Number of berth	<b>5</b>	
8.4.	Körpünün uzunluğu Length of berth	<b>1168 m</b>	
8.5.	Körpülərdə su sahəsinin minimum dərinliyi Minimum depth of berth water territory	<b>6.0 m</b>	

8.6.	Yük terminalinin yükötürmə qabiliyyəti (illik min tonla) Bandwidth capacity of cargo terminal (indicating over thousand tons per year)	<b>20.000</b>
	eləcə də as well as	
8.6.1.	qalaq və fəruş şəklində olan yüklər (illik min tonla) bulk cargoes (indicating over one thousand tons per year)	—
8.6.2.	quru yüklər (illik min tonla) dry cargoes (indicating over one thousand tons per year)	—
8.6.3.	maye yüklər (illik min tonla) liquid cargoes (indicating over one thousand tons per year)	<b>20.000</b>
8.6.4.	konteynerlər (iyirmi fut ekvivalentdə həcmi olan konteynerlərlə və min ədədlə) Containers (indicating over thousands units in twenty foot equivalent per year)	—
8.7.	Sərnişin terminalının tutumu (illik sərnişinlərin sayı) Bandwidth capacity of passenger terminal (per year)	—
8.8.	Limana daxil olmasına icazə verilən gəmilərin maksimal ölçüləri (suya oturumu, maksimum uzunluğu və eni, metr) Maksimum dimentions of vessels permitted to enter the Port (draught, overall length and breadth, metr)	<b>6.0 / 150 / 18</b>
8.9.	Qapalı anbar sahələri (min m <sup>2</sup> -lə) Closed storehouse area (thousand m <sup>2</sup> )	—
8.10.	Açıq anbar sahələri (min m <sup>2</sup> -lə) Open storehouse area (thousand m <sup>2</sup> )	—
8.11.	Maye yüklər üçün rezervuarların sayı və həcmi (kubmetrlə) Volume of the liquid tanks (in cubic meters)	<b>14</b> <b>320.000</b>